

Murad Həmidov



hamidlimurad@gmail.com

+994 (55) 406-06-88

Azərbaycan, Şəki

22.03.1989

İdeya müəllifi, təsisçi – ShekiTour (shekitour.com)
İdeya müəllifi, təsisçi - BiletTap (bilettap.com)

Təhsil

09.2020 - 02.2021

ESSEC Business School
Sustainable development



07.2006 - 07.2011

**Azərbaycan Turizm
Və Menecment Universiteti**
Turizm və menecment



Bacarıqlar

Menecment və idarəçilik

İş planlarının koordinasiyalı həlli

Müsbət ünsiyyət bacarıqları

Planlaşdırma

Ofis proqramlarının istifadəsi

Rəqəmsal marketing alətlərindən istifadə

Veb proqramlaşdırma (cms və statik veb saytlar üçün)

İş təcrübəsi

03.2018 – Davam edir

İdeya müəllifi, təsisçi
ShekiTour startup biznes – shekitour.com



- İdeya müəllifi, təsisçi
- Əməliyyatların icrası, bazada imkanların təhlili
- Onlayn biznes fəaliyyəti üçün araşdırma, nəticələrin uyğunluğunun tətbiq edilməsi

07.2020 – 12.2020

Dövlət Məşğulluq Agentliyi – Şəki ərazi məşğulluq idarəsi

Təlimçi, turanimator ixtisası üzrə



- Qrup müdavimləri üçün turizm sahəsinin Şəki destinasiyası üzrə məlumatlandırılması.
- Qrup istehsalat təlim ustası.
- Real təcrübələr üzrə paylaşımlar.

02.2015 – 02.2016

Şəki Park kompleksi

Biznes idarəçiliyi (otel və restoran)



- Mehmanxana qeydiyyat sənəd və proqram təminatını hazırlanması, təsdiqlənməsi, personal üçün təlimlərin keçirilməsi, restoran sistemi üçün proqram təminatı, davranış qaydalarını tədrisi (R-Keeper proqram təminatı üçün)

05.2016 – 07.2016

"NARIN QALA" MMC

Otel inzibatçısı



- Otel sisteminin qurulması, satış prosesinin təşkili.

Təlim, kurs və seminarlar

ESSEC business School (2020)

ASAN, E-Gov, Rəqəmsal Jurnalistika (2020)

AZEXPORT – Onlayn ticarətin təşkili (2020)

Digital Marketing Course – Udemy – Coursera (2019)

İnnoland – Startup quruculuğu inkubasiya proqramı – 2018

İZB – İdeyadan Biznesə - 2017 (respublika üzrə 4 cü yer)

Biznesin təşkili və idarəetməsi – Atorpatena MMC – daxili təlim kursu – 2015

TİKA – Türk iş adamları dərnəyi – Menecment - 2012

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi – Fidelio və Opera otel proqram təminatı - 2011

İş təcrübəsi

03.2014 – 01.2016

Atropatena MMC

Ticarət nümayəndəsi



- Şirkət məhsullarının ticarət müəssisələrində satışı hazırlanması
- Reklam, dizayn işlərinin nəzarət olunması
- Ərazi üzrə ticarət brendinin təşviq olunması

01.2012 – 01.2013

Veysəloğlu MMC

Ticarət nümayəndəsi



- Şirkət məhsullarının ticarət müəssisələrində satışı hazırlanması
- Reklam, dizayn işlərinin nəzarət olunması
- Ərazi üzrə ticarət brendinin təşviq olunması

01.2009 – 01.2010

FM MMC

Otel meneceri



- Butik otel meneceri
- Butik otel sisteminin təşkli

02.2007 – 12.2008

Şəki Olimpik

Xidmət işçisi

- Restoran və kottec
- Xörəkpaylayan
- Qeydiyyatçı

04.2006 – 01,2007

Azərpoçt MMC – Şəki filialı

Əməliyyatçı

Poçt əməliyyatları

Xarici dil bilikəri



İngilis dili

Yazma –əls
oxuma - əla
Danışiq –
sərbəst



Ərəb dili

Yazma - əla
Oxuma - əla
Danışiq - kafi

Maraqlar



Mütaliə



Səyahət



Bloqker



Content creator